



Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünüə gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza da tanış edirik.

ƏLİ DAŞQİN



1955-ci ildə Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində anadan olub. 5 yaşından etibarən kənddəki dini məktəbə gedib, ilk orta təhsilini isə yeni üsullu məktəbdə alıb. Tam orta təhsilini Təbrizdəki Xətai adına orta məktəbdə davam etdirmək istəsə də, 8-ci sinifdə yazdığı "Ana dili" adlı inşa işi onun məktəbdən qovulub Mahabada göndərilməsinə səbəb olub.

Ən böyük arzusu ana dili və ədəbiyyatı üzrə ali təhsil almaq olsa da, Əli Daşqın türkçə təhsil verən ali məktəb olmadığından elektronika sahəsində təhsil alıb. İran-Iraq müharibəsində iştirak edib, bir neçə dəfə yaralanıb. 1988-ci ildə Təbrizə qayıdır və Şəhriyar ədəbi dərnəyinin yaradıcılarından biri kimi gənc şair və yazıçıların yetişməsinə köməklik göstərib.

"Kültür evi"nin yaradılması onun ən böyük xidmətlərindən biridir. Şairin şəxsi vəsaiti hesabına yaranmış "Daşqın KAB" mərkəzi 12 ildir ki, çap, tərcümə, köçürmə-transliterasiya, redakta və yaradıcılıq işləri sahəsində yorulmadan fəaliyyət göstərir.

Yazarın 12000 səhifəlik (ingilis-türk-fars və əksinə) lügəti, bundan əlavə, 8 cildlik dənisiş kitabi, çoxlu sayıda elmi-tədqiqat əsərləri də çapdan çıxmışdır. O, həmçinin elektronika sahəsində icicildlik kitabın da müəllifidir.

Əli Daşqının "Çiçək" (uşaq şeirləri), "Ana nisgili" (poema); "Əsir torpaq - Qarabağ" (poema), "Qarçıçəyi", "Səhər ağacı" (antologiya), "Qoşmalar", "Güneydə günüm", "Kölgə", "Kömürü gözlər", "Gönül saksısı", "Zaminim sevgidir", "O da məndim, bu da mənəm" kimi şeir topluları, "Bıçaq və sümük", "Sarışın", "Sevgi damosu", "Kor bayquş", "Çöp", "İhanət" adlı romanları çap edilib.

Şairin əsərləri Güney Azərbaycanda olduğu kimi, Quzeydə və Türkiyədə də böyük oxucu auditoriyasına malikdir.

Sən yürü!

Sən yürü öz qurşununun ardınca,
O keçəcək ürəyindən alçağın.
Sən usanma, qayğılanma, əzizim
Ordusun var, əsgəri var o bağın.

Esmira Fuad

Sən atəş et, qarı düşmən qaçacaq,
Yalnız onu yollar da bağışlamaz.
Əllərində körpə qanı darixir,
Onlar bu il o topraqda qışlamaz.

Mavi gözlü sancağını bir də öp,
Sənin qiblən Qarabağda Şuşadır.
Qoy zalimlər öz qanında boğulsun,
Alçaq-alçaq yalvarması boşadır.

Hadi yürü, gözlerinə dikilib,
Yollar səni qucaqlayır günbəgün.
Araz sənə alqış deyir, Kür dua,
Azad olsun vətən toprağı bütün!..

CABİR LÜTFİ



1958-ci ildə Tehran-da dünyaya gəlib. Sonra ailəsi ilə birlikdə atababa yurdu Sarab şəhərindən köçüb. İbtidai təhsilini Sarab kəndində alan Cabir Lütfi yeniyetmə çağlarında yenə Tehrana qayıdır.

Şeirə, ədəbiyyata erkən yaşlarından həvəs göstərsə də, o, 2006-ci ildə Tehrandan Həkim Nəbatı ədəbi dərnəyi ilə tanış olduqdan sonra şeir yazmağa başlayıb.

2018-ci ildə təxəllüsünü Sarabın Bozquş dağlarından alan Cabirin ilk şeir toplusu "Əbozquş çiçəkləri" adı ilə nəşr edilib.

Cabir Lütfi Bozquş hazırda Kərəc şəhərində yaşayır.

Qarabağda

Düşmən qalacaq cəngdə giryan Qarabağda,
Min can verəcək ölkəmə qurban Qarabağda.
Rus ordusu bir də qalacaqdır ayaq altda,
Düşmən olacaq qanına qəltan Qarabağda.
Rus-erməni yalqız qalacaq şaxta-boranda,
Heyrətdə olar erməni peşman Qarabağda.
Ənvər Paşanın qeyrəti cuşə gələcəkdir,
Dünya qalə bu qeyrətə heyran Qarabağda.
Bir də Xocalı faciəsi təkrar olunmaz,
Qanə batacaq yırtıcı şeytan Qarabağda.
Yüz il Qarabağ xərtəsinə nəqşə çəkənlər,
Avarə qalıb, xanəsi viran, Qarabağda.
Babək balası başlarınızdan qala tikşə,
Onda alacaq yer-göyü tufan Qarabağda.
Bozquş çalacaqdır zəfər himni, el oyansın,
Məsciddə oxur sovtılı Quran Qarabağda.